

KÖNÜL BÜNYADZADƏ

*Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Fəlsəfə İnstitutunun
İslam Fəlsafəsi Şöbəsinin müdürü, Azərbaycan
bkonul885@hotmail.com*

FƏLSƏFƏDƏ YENİ CƏRƏYAN – FƏLSƏFI MƏSLƏHƏTLƏŞMƏ

Giriş

Müasir dövrün xarakterik cəhətlərindən biri insanın get-gedə daha çox təkliyə qapılması və nəticədə depressiyaya qarşı acizləşməsidir. Maraqlıdır ki, insanı öyrənən elmi sahələrin, metodların sayı günü-gündən artmışdır, insanın problemləri də artmaqdə davam edir. Uzaq ulduzları, yerin yeddi qatını öyrənməyə qadir olan insan öz şəxsiyyətini tam dərk edə bilmir, 5000 il əvvəlki tarixi yaza bilən, 15 dəqiqə sonra nə baş verəcəyindən xəbərsizdir. Rus yazıçısı Mixail Bulgakovun qəhrəmanı Volandın dediyi kimi, insanın “öz həyatını idarə edə bilməsi üçün heç olmasa bir layiqli planı olmalıdır”. Bu isə qeyri-mükündür. İnsanın qadır olduğu ən kamil addımı tarixdən, kitablardan əldə etdiyi biliklərə, özünün və başqalarının qazandığı təcrübəyə əsaslanaraq, həyatının indi adlanan anını düzgün dərk edib, növbəti ana şüurlu və problemsiz keçə bilməsidir.

Bu istiqamətdə çıxış yolları axtaranlardan biri də fəlsəfadır. Problemləri həll etmək üçün gah mənələrin sətiraltına enərək hermenevtik üsula bas vurur, gah praqmatik mövqedən yanaşaraq real həyatın ən möhsuldar tərəfini yaşamağa çalışır, gah hər şeyi kənara ataraq bütün cavabları yalnız şüruda axtarırvə adını da fenomenologiya qoyur. Gah da olanları dörindən təhlil edərək, ənənəvi fəlsəfəyə rəqib olan anlayışların analitik təhlilini verir və mənələrə baxmaq üçün linqvistik bucağı çəkilir. Bu və adını çəkmədiyimiz neçə fəlsəfi cərəyan insan varlığını, cəmiyyəti öyrənməyə çalışsa da, yeni nəzəriyyələr irəli sursa də, özləri də yeni sualların yaranmasına səbəb olublar. Bu proseslər zəncirvari reaksiya kimidir və necə, nə vaxt, harada bitəcəyi məlum deyil. Məlum olan budur ki, 10, hətta 100 əsr bundan əvvəlki insanı narahat edən problemlər bu gün də öz həllini tapmayıb.

Onu da əlavə etmək lazımdır ki, fəlsəfi cərəyanların üsulları, yanaşma metodları fərqli olduğu kimi “axtarış mökanları” da fərqlidir. Biri insanın ruhunda, digəri maddi bədəndə, biri kosmosun harmoniyasında, bir başqası hətta cəmiyyətin xaosunda həqiqət axtarır. Əslində bunun səbəbi çox sadədir – insan özünü harada kəşf edirsa, bütün digər suallarının cavabının da orada olduğuna əmin olur. Başqa sözlə desək, özünü kəşf etmiş insan özünün axtarış çərçivəsini, yəni bütün göləcək təhlillərinin, düşüncə gərdişlərinin hüdüdlərini təyin etmiş olur. Deməli, insan öz varlığında nə qədər böyük həqiqətlər kəşf edərsə, düşüncə üçün üfüqləri də bir nə qədər geniş olacaq.

Son illər yaranmış yeni cərəyanlardan biri də fəlsəfi məsləhətləşmədir (philosophical counselling). Bunu müəyyən manada tətbiqi fəlsəfə və ya fəlsəfi terapiya da adlandırmış olar. Bu, məsələyə yanaşma tərzindən asılıdır - kim-sə bunu fəlsəfi ideyaların, nəzəriyyələrin gündəlik həyata tətbiqi kimi, bir başqası isə fəlsəfəni müalicə metodu olaraq qəbul edir. Mənim fikrimə görə, insan uzun müddət kiminsə idarəsi, təyinatı ilə yaşasa, öz şəxsiyyətini, orijinallığını itirər. Bir çox hallarda yaranan problemlərin kökündə də əksər hallarda bu fakt durur. Öz düşüncəsinin aktivləşməsi, özünü bərpa üçün insan düşünməyi bacarmalıdır. Bunun üçün onun bir filosofla məsləhətləşməsinin, söhbətləşməsinin böyük effekti ola bilər. Fəlsəfi məsləhətləşmənin mahiyyəti məhz budur. Bu səbabdan mən bu terminə üstünlük verdim.

Təqdim edilən məqalənin iki məqsədi var:
 a) Azərbaycan oxucusunu yeni fəlsəfi məktəblə tanış etmək və b) bu cərəyanın Azərbaycanda özünəməxsus qolunun yaranması üçün ilk addımları atmaq. Nə üçün özünəməxsus? Çünkü hər hansı bir fəlsəfi ideyanın kor-korana tətbiqi

yalnız problem yaradır və tezliklə sönməyə möhkumdur. Söhbət Azərbaycan elmı mühitində yenilik etməkdən da getir. Söhbət mövcud fəlsəfi potensialın arxiv halından çıxmış, onlardan istifadə edərək insanı düşünməyə vədar etməkdir. Və bu, barmaqını gicəgahına qoyub hansı işə mücərrəd bir mövzu deyil, öz həyatı, öz varlığı, getdiyi həyat yolu haqqında düşünməkdir. Tabii ki, bunulun həm də Azərbaycan oxucusunu dünyada gedən fəlsəfi hərəkətlərdən xəbərdər etmiş olacağı.

Fəlsəfi məsləhətlaşma - ilk tənisiq

Yaxın tarixdə belə məlum olur ki, ilk dəfə XX əsrin yetmişinci illərində Kaliforniyanın San-Xose Ştat Universitetinin professoru Peter Koestenbaumun "İnsanın yeni siması: Klinik fəlsəfinin nəzəriyyəsi və tacribası" adlı əsərində fərdin problemlərinin həllində fəlsəfi düşününçin, müzakirənin tətbiqi təklif edilir. Onun fikri görə, "klinik fəlsəfa¹ dünyada insan kimi var olmanın şartsız (bu, nə qədər mümkündür)" izahdır. Düşünürəm, Haydegger "Varlıq və zaman"da öz əsəri ilə buna cəhd edir. Ondan əvvəl isə Dekart özünün "Düşüncələrində" və "Metod haqqında düşüncələrində" bunu etmişdir. Klinik fəlsəfa məhz bunu etməya cəhd edir. Həq kim mükəmməl deyil, ancaq layihə buna dəyir". (6, sah. 32) Kostenbaum, ona veriliş surlardan və cavablardan belə məlum olur ki, klinik fəlsəfini psixoterapiyaya oləvo kimi qəbul edir və bu səbəbdən bəzi filosoflar tərəfindən fəlsəfi məsləhətlaşmanın kimi qəbul edilmər. Psixologiyadan və psixoterapiyadan təmamilə ayrılmış və öz metodları ilə fəaliyyət göstərən fəlsəfi məsləhətlaşması isə ilk dəfə səksənincə illərin əvvəlində alman filosofi Gerd B. Achenbachın yaratdığı Alman Fəlsəfi Praktika və Məsləhətlaşma Comisiyətində təcrübədən keçirildi və həl-hazırda dünyada fəlsəfi məsləhətlaşması Peter Kostenbaumun deyil, məhz Gerd B. Achenbachın adı ilə əlaqələndirilir. Lakin bu fəlsəfi məktəb Avropana deyil, məhz Birləşmiş Ştatlarda geniş vüsüd qazandı və orada ilk dəfə 1992-ci ildə Elliot D. Cohen, Paul Sharkey, and Thomas Magnell kimi filosoflar tərəfindən Milli Fəlsəfi Məsləhətlaşma Assosiasiyası (NCPA) yaradıldı. Hazırda belə Assosiasiyların, Co-

miyyətlərin sayı da artıb və bu sahədə kifayət qədər geniş areştdirmalar aparılmışdır, təcrübələr keçilmişdir. Hazırda, artıq Avropanın bəzi ölkələrində, o cümlədən, Türkiyədə, Rusiyada bu istiqamətlə bəzi cəmiyyətlər yaranıb, əhaliyə xidmət göstərir, seminarlar, hətta konfranslar da keçirilir.

Fəlsəfi məsləhətlaşmanın psixoterapiya ilə eyniləşdirilmiş həlləri tabii ki, Koestenbaumla bitmir. Məsələn, 2010-cu ilin noyabr ayında YUNESKO-nun İnsanın təhlükəsizliyi, demokratiya və fəlsəfi departamenti əsas mövzusu "Ruhun fəlsəfəsi və dərməni" olan "Yeni fəlsəfi tacribələr" adlı simpozium təşkil etmişdi. Burada əsas məqsəd "fəlsəfə və psixoterapiya" cütlüyünün, bir növ təndimrin mahiyyətinin təhlil etmək idi. Həmin mötbəətədbirdə man "Sufizm ruhun dərməni kimi" mövzusunu ilə qatılmışdım və diniñədiyim məruzələrin bəzilərində belə bir hal müsəhida etdim; nisbatən yeni bir corayən olan fəlsəfi məsləhətlaşmanın özünü təsdiq etmək üçün artıq kifayət qədər tanının, qəbul edilən psixoterapiyaya səyənənmə istəyir. Əslində, ilk dəfə klinik fəlsəfa adlı fəlsəfi məsləhətlaşmanın elmi mühitə gatirmək üçün Koestenbaum da dəstək üçün psixoterapiyaya müraciat edir. Fəlsəfi məsləhətlaşmanın məqsədini və mahiyyətini artıq kifayət qədər aydınlaşdırın filosoflar isə belə bir əlaqəni qəbul etmir. Məsələn, fəlsəfi məsləhətlaşmanın tanınmış nümayəndəsi Ran Lahav yazır: "Psixoterapiya və fəlsəfi məsləhətlaşmanın kəsişməyənən bir-birini tamamlayan sahələr kimi baxılmalıdır. Onlardan hər biri həyatın fərqli aspektlərinə yönəlidir". (1) Ən vacib isə, psixoterapiya insanın psixi hələ, hissələri, inancları, gizli həyəcanları, usaqlıq xatırşırınlığı istinad edir, fəlsəfi məsləhətlaşma isə insanın varlığı, müyyəyon vəziyyəti ilə əlaqəli olan abstrakt ideyalara. (2, sah. 5) Lou Marinoff isə belə hesab edir, fəlsəfi məsləhətlaşma "keçmişə baxan ənənəvi psixoterapiyadan fərqli olaraq, galəcəyə baxır". (3, sah. 9) Belə məlum olur ki, hər iki problem həlli hələ çalışsa da və bu, əsasən səhbət, məsləhətlaşma (psixoterapiyada həm də dərmanlar) vasitəsi ilə aparılsa da, məsləhətlaşma kökündən fərqlənir. Bu fərqli nə qədər böyük olduğunu göstərmək üçün fəlsəfi məsləhətlaşmanın başqa bir tanımının nümayəndəsi Lou Marinoff özünün bu sahəyə aid ən böyük əsərini

"Prozak yox, Platon! Əbədi Hikmətin gündəlik problemlərə tətbiqi" adlandırır. (3) Prozak anti-depresan, propilamin əsaslı dərmandır. Məhz bunu nəzərdə tutan filosof öz müsəhibəsində qeyd edir ki, "bizim müştərilərə təklif etmək üçün olduqca faydalı ideyalarından ibarət böyük bir dəstəmiz var – 2500 illik yaşlımış müdriklik". (4, sah. 3) Böli, fəlsəfi məsləhətlaşmanın ən böyük silahi da, ən faydalı metodu da, an inca yanaşması da yalnız fəlsəfi ideyalar, hikmətlərdir. Məhz onlar vasitəsilə məsləhətçi-filosof qarşıdakını düzünməyə, mövcud bılıklarını və potensialını aktivləşdirməyə və bə yolla öz probleminin həllini axtarmağı öyrədir.

Fəlsəfi məsləhətlaşma – yaxşı unudulmuş keçmiş

Bəsliliklə, fəlsəfi məsləhətlaşma nədir və nə üçün öyrənilməli, tətbiq edilməlidir?

Fəlsəfi məsləhətlaşmanın haqqında ilk fikir budur ki, "Bə yəni bir sey deyil!" Koestenbaum müsəhibəsində bu ənənəni Dekart və Haydegerə bəslayır. Bu prosesin müəyyən incəlikləri: bir tərafın, filosof-məsləhətçinin onun mövcud vəziyyətinə uyğun tətbiq etdiyi ideya vasitəsilə düşüncəsinin müyyən qatı aktivləşir, öz halını yenidən dayarlıdır, addımlarını ölçüb-biçir və öz qərarını verir. Eyni zamanda, filosof-məsləhətçi öz də bildiyi həqiqətlər, nəzəriyyələr sırasında olavaş nə isə öyrənir. Axi, Sokrat yalnız öyrətməyib, özü də öyrəndə-öyrəna nə isə dark edib.

Aristoteldən başlayaraq bu ənənəyə yenilik ayaq açdı. Özü Platonun səhbətlərində yetişədə, hətta şəxson bir məktəbin – məşsəliyin yaradıcısı olsa da, onun fəlsəfəsi bu ənənənin sonunun başlangıcı oldu. Ensiklopedik təfəkkürə sahib Aristotel yalnız öz düşüncəsinin məhsulu olan nəzəriyyələr, prinsiplər irəli sürdü. Nəticədə fəlsəfənin bənənində yenilər doğulmaşa və hər biri müstəqil həyatı qazanıb ayrılmıga başlıdır. Fəlsəfəyə quru nəzəriyyə, ideyaların yalnız təqdimi qaldı. Nəticədə fəlsəfə reallıqla əlaqəsi itmiş, mürökəb prinsip və kateqoriyalarla danişan, yalnız Universumla, Mütləqla, transsident dünyaya ilə maraqlanın bir sahəyə çevrildi. Yalnız XVII əsrdə Dekart "köşf elədi" ki, düşünürəm, ona görə də varmış. Kant sah təfəkkürə istinadən iddia elədi ki, "Dünya bizə tacribə vasitəsilə verilir" və "özünüdürk insanın təbii keyfiyyəti olan eoziqim yaradır". (9) Bu siyahıya mərablı ideyalarla zənginləşdirmək olar. Lakin məqsədimiz sadəcə fəlsəfənin gün-

gün daha çox Yunan fəlsəfəsi kimi tanınan antik fəlsəfə əslinde əksər filosofların – Pifagorun, Demokritin, Platonun Şərqə soyahatlarının, orada öyrəndikləri hikmət üzərində qurduları fəlsəfadır. Tabii ki, eyni anana Şərq filosoflarında – Lao Tsı, Konfutsi də olub. Burada əhəmiyyətli bir məqamı vurğulayıb: belə filosofların soyahatları, hayat torzı, şəxsiyyəti arxa plana çəkilib, önsə isə onların hikmət zirvəsində qazandıqları və şəxsi düşüncə süzgəcindən keçən ümumbaşarı ideyaları çıxıb. Belə düşünmək olur ki, belə geniñ arecalda doğulub yetişən hikmət vaxt, məkan hüdudlarına sığa bilənlər. Onların düşünçələrinin milliyyəti, dini olmasa da, hər kas öz mənəviyatına lazımlı olan hikmət dərk edə bilir! Təkrar edim: real tacribədən doğulduguñə görə məhə canlı ənənəyətən.

Yeri golmışkən, dediklərimizdə daha bir məraqlı məqamı da vurğulamaq istərdim. Fəlsəfi məsləhətlaşma, söhbət zamanı iki qarşılıqlı proses gedir: bir tərafın, filosof-məsləhətçinin onun mövcud vəziyyətinə uyğun tətbiq etdiyi ideya vasitəsilə düşüncəsinin müyyən qatı aktivləşir, öz halını yenidən dayarlıdır, addımlarını ölçüb-biçir və öz qərarını verir. Eyni zamanda, filosof-məsləhətçi öz də bildiyi həqiqətlər, nəzəriyyələr sırasında olavaş nə isə öyrənir. Axi, Sokrat yalnız öyrətməyib, özü də öyrəndə-öyrəna nə isə dark edib.

Hər şeydən əvvəl qədim dövrədən həm Şərq, həm də Qərb üçün ortaq bir faktı diqqət çəkək: filosoflar, ustadlar müdrikliyi bağlarda, gözəl məkanlarında təşkil etdikləri müzakirələr və səhbətlər vasitəsilə axtarıb, cütləyib, verilən sualları cavablaşdırıb, hər vəziyyətin mahiyyətində gizli olan hikməti üzə çıxarmağa cəhd ediblər. Bəzən öz məkanı dərliq edəndən həqiqətləri öyrənmək üçün uzaq ölkələrə üz tutub, digər müdrikələrin də səhbətinə qoşulub. Daha sonra öyrəndiklərini öz xalqının milli təsəffürünə uyğunlaşdırıb, öz fikir süzgəcindən keçirdikdən sonra şagirdlərinə təqdim edərəm. Məsələn, bu

¹ Kostenbaum klinik fəlsəfi deyəndə məhz fəlsəfi məsləhətlaşması və ya fəlsəfi terapiyanı nəzərdə tutur.

dalik hayatdan, bir sərqiñ düşünce tərzzinin çox fövqüñ qalxdığıñ vürğüləməqdır. Təbii ki, təfəkkürü ümumbaşarı şəxsiyyədə işləyən şəxslərin yaradıçı fəlsəfə yənə də vaxt və məkanə qalib gəldi, bir fərd çərçivəsinə aşa bilməyən ideyaların hayatı isə bir ömrə ancaq sıyrıdı. Bəlli, Platonun dediyi kimi, fəlsəfa seçilmiş elitaya moxsus bir düşüne, hətta həyat tarzını çevrilirdi. Məsələn, XIX əsrda Avropana qadın fəlsəfə üzrə doktor və ya professor ünvani almaq üçün mütləq bir professorla evli olmalı idi, çünki "doktor elmi ünvani almaq o zamanlar sifir kişi-lərə xas bir şey idi". (7, səh. 277) Yəni fəlsəfa- artıq bir ziyo hesab edilirdi və bu fakt filosofların özünü də xoşuna galırdı. Neticədə *get-gedə fəlosflar toq qalr, öz hikmətlərinə yalıqlıqda yaradır, xalq isə fəlsəfəz qalrı*. Söhbət fiziki yalnızlıqlından daha çox, monavi, düşünce yalnızlığından gedir. Hətta əhəmin filosofların davamçılarının yaradıçı fəlsəfi məktəb də o zirvəyə yol açırdı. Burada əhəmiyyətli, eyni zamanda qorxulu möqam onda idi ki, bu proses bir qanu-nayığınluq olaraq qəbul edildi.

Bu gün insanlar, qeyd etdiyimiz kimi, informasiya bolluğu içində boğulur, özünü unudur. Hər nə qədər fəlsəfa kütləviyindən aralıqqa da, özü də boğulmaqdadır. Düzdür, bütün dünyada fəlsəfa üzrə yazılınclı işlər, keçirilən simpozium və konfranslar artmaqdadır. Fakt kimi yalnız bunu vürğulaq ki, 2018-ci il-də Pekinda keçirilən Dünya Fəlsəfə Kongresində 10 mindən çox insan iştirak etdi. Adı fəlsəfa ilə bağlı olan bu mətbəbir tədbirdə 10 min nəfərlik insan selinin içində görünməz olan həqiqi filosofları düşündürcə, bu gün dünyada an dayar-sız şeyin no üçün insan olduğunu anladırm.

Əlbətə, Platon "Respublika" əsərində təqdim etdiyi filosof portretində belə məlumat olur ki, o, digər insanlara xas olmayan on yüksək keyfiyyəti, biliyi, həqiqət istək, adəlat hissələri güclü olmalı, on vacibi isə zərif ruhi malik olmalıdır. Əks halda həm fəlsəfə, həm də dövlət tənəzzülo uğrayar. Bəlli, filosofun düşünce tarzı, ilahi həqiqət dünyası ilə maddi dünya arasında bir "ötürücü" olmaq missiyasına, bacarığına görə digər insanların forqları, lakin bu, on töcrid etmir, etməmlidir. Əksinə, filosof "yalnız öz kamilliyi ilə möhdudlaşdır" və insanların şəxsi və ictimai gündəlik həyatlarının qayğısına qalır" (5) və on vacibi bunu etmək üçün əvvəlcə

insanların mənəviyyatını, dövləti ağ lövhə kimi təmizləməlidirlər. (5, səh. 501) Əslində, fəlsəfi məsləhətləşmənin nüvəsini mahz bu nöqtədə axırmalə lazımdır – özü yüksək keyfiyyətə və dərin biliyi malik olan filosof ətrafindəki insanları və cəmiyyəti də öz şəxsiyyəsinə çatdırmağa cəhd edir. İlər sonra eyni ideyaya Rabindranath Tagorda da rast golurk: «Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəif öz zirvənə qaldırılmakdır». (11, səh. 45) Bəlli, əgər bir şəxsa ilahi alamlı əlaqlı olub, on ali həqiqətlər dörk etmək qabiliyyətinə malikdir, deməli, qazandıqlarını digər insanlara bölməlidir, bir bələdçi, ötürüci missiyasını daşıməlidir. Məsələn, amerikan şairi Ezra Paund Nobel mükafatı alan Rabindranath Tagora mahz "Qərb həyatının xaosu içərisində undulan müdürü həqiqətləri bir daha xatırlatdıǵına görə" xüsusi böyük dəyər verir. Deməli, filosof yalnız öz şəxsiyyətində qala bilməydi kimi, düşüncələrinin təqdimində də bunu nəzərə almındır – dörk etdikləri cəmiyyətin, forqların düşüncələrinin yüksələsməsinə, təmizlənməsinə xidmət etməlidir. Başqa sözələ desək, Dekartın, Kantın, Yaspersin hikmətini tətbiq etməyi bacarmadı.

Yeri galmışkan, onu da qeyd etmək lazımdır ki, söhbət heç də gündəlik hayatı "fəlsəfə-dirməkdən", yaxud hər kəsi filosofa çevirmədən, yüksək həqiqətləri bayığlaşdırmaqdan getmir. Söhbət həyatın özünə fəlsəfə zirvəsinə baxmaqdan, "fəlosfluq etməkdən" gedir. Ran Lahavin qeyd etdiyi kimi, "burada da mənada deyilən fəlosfluq etmək həyata və dünyaya daha müdrik bir yanaşma göstərməkdir, yəni əsas həyatı problemlərə dəha tənqidi, geniş və dərin münasibət. Bu mənəda fəlosfluq etmək və müdriklik anlayışları sıx əlaqəlidir". (2, səh. 5) Mövcud problem, yaxud hadisə ətrafində aparılan müzakirə ali həqiqətləri necə aça bildiyinə inanmaq üçün, dünüşürəm, sadəcə, Platonun "Dialoglar"ını xatırlamaq yetər.

Hayat, problemlər və fəlsəfi məsləhətləşmə

Müasir dövrün xarakterik cəhətlərindən biri də informasiya bolluğuudur. Hər nə qədər informasiyanın yaradıcısi, mənbəyi insan özü olسا da, yəna də onun hökmü altında, onun dikti-si ilə hərəkət etməli olur. Kant deyirdi ki, "Şəxsiyyətdə, doğrusu, yüksək heç nə yoxdur, çünki

əxlaq qanununa tabedir, lakin onda ali bir şey də var, çünki bu qanunu onur özü qoyur, buna görə də ancaq ona təbe olur". (10, səh. 219) Əxlaq anlayışını informasiya ilə əvəz etək, müasir dövrün aydın bir mənzərəsi yaranara - İnsan öz yaratdığı informasiyanın quluna çevriləbil. Biliklər yalnız informasiya şəklinde qəbul edilir və bu həl də oradəcə geniş yayılıb ki, bütün sahələri idarə etməyə başlayıb, hətta fəlsəfəni də. Hələ XX əsrin ikinci yarısında Karl Yaspers yazdır ki, "Cox vaxt fəlsəfə öz tabiatını düzgün anlamayıraq, özünü müasir elmlər cyniləndirir ki və ya bütün bu əsrlər arzında "o da elm" kimi çıxış edirdi. Bu günün vəzifəsi onu özüne qaytarmaqdır". (12, səh. 133) Ancaq o vaxtdan texnika və texnologiyanın imkanları daha da genişlənib, neticədə informasiyanın yarılma sərəti və bilavasitə şüurlutma təsir qüvvəsi artıb. Bütün bunlar insanın diqqətini daha çox kənar ələmə, atrafa fokuslanmamaq məcbur edir və özünü də artıq bu kontekstdə görür. Başqa sözələ desək, insan özünü kamilləşdirərək ətrafa də o kamilliyin ötürülməsini düşünmək yerinə, özünü ətrafin ümumi mənzərəsinə köklənməyə, uyğunlaşdırmaq çələşir. İnsan bir növ öz ruhu, öz nüvəsi ətrafinda toplaşmaq, sıxlamaq avazına, dağlır, parçalanın və ... ruhu yalıq qalır. Bir paralel aparsaq, görərk ki, bütün elmlər ev sahibliyi edə-eda özü tonha qalan fəlsəfə kimi insan da yaratdığı texnologiyalar, informasiya xaosu, sosial şəbəkələr arasında tənəhdür.

Burada əhəmiyyətli bir məqam da mütləq vurğulanmalıdır. Əslində, hər insanın monavi kamillaşması üçün onun təkliyi bir ehtiyacı var – öz ruhu ilə baş-başa qalib, ruhu vasitəsi ilə ilahi aləmə yüksəkələr bilən, oradan biliyk ala bilmişsi üçün. Lakin bura vəziyyət fərqlidir – insan nəinki öz ruhu ilə baş-başa qala, onu dincə bilmir, heç onu görməyə macəl də tapmir, cünki diqqət başqa obyektlərə yəvinib. Deyilənlərin fonunda müasir insan portretinə baxa... Informasiya selindən boğulan, yalıq olduğu üçün kimsədən kəmənə gözləyə bilməyən və hansı isə uzaq təşkilatlara, mücərrəd qüvvələrə üz tutub yardım gözləyən, hər addımda problemlər yaşayan və təpdiyi həll yolu mütləq başqa problemin yaranmasına səbəb olan, bunları yaşamanıq və gündəlik informasiyaları vaxtında və lazımı qədər mənimsemək üçün robotlaş-

ma şəxsiyyəsinə çatan sosial bioloji varlıq. Bu varlığın kimliyini açmadan (çünki bu, artıq on müxtəlit sahələrin obyektidir) biz diqqəti başqa yərə yönəldək – problemin yaranma səbəblərinə.

Hər ideyanın inkişaf trayektoriyası dairəvidir. İlk nöqtədə çıxan ideya müəyyən çevre ci-zəndən sonra öz ilkin nöqtəsinə qaytmalıdır. Hegel yazar: "Bu, əvvəlin və sonun birləşməsi dir – bu, anlayışın özünə mövcudluğunu prosesi boyunca özüne qaytmamasıdır. Lakin ruhda canlı varlığında olduğundan daha kamil formada təzahür edir...". (8, səh. 12) İnsan da bütövlükədə mürakkəb bir ideyadır, daha doğrusu ideyalar kompleksidir. Səhbəbdən, onun hayatı forqlı diaqonallı əzəvərlərdən xarakterlidir. İnsanın ömrü boyu bilik qazanıb, həm fiziki, həm də aqli baxımdan boyuduyunu, kamillaşdırı-nı nə-zərərə alaraq bəlli noticə çıxartmaq olur ki, bu əzəvərlər kiçidən boyuya doğru davam edir. Müəyyən inkişaf yoluñun sonuna geləndən insan, bir tərəfdən eyni varlıqdır, digər tərəfdən artıq öz düşünce şəxsiyyəsində üst qata qalxa bilmişdir. Bu prosesin hər yeni mərhələsinin əzəvərlər ilə ilgilə və son nöqtədə üst-iş-tə dəsəsə də, çevre özü əvvəlkindən dəha geniş olur. Fyni çevre boyunca hərlənmək durğuluqdur. Çevrə özünüdürək prosesidir, ilk nöqtəyə, yəni öz "mən" inə yəni bəlli baxışının formallaşmasıdır. Əzəvərlər ilə və son nöqtəsi birləşməsə, ideya tamamlanmamış qalır və deməli yeni ideyanın doğuluşu, yeni tsikl başlaya bilmir. Burada söhbət bir nöqtədə birləşən və *get-gedə* böyüyən əzəvərlərdən gedir. Başqa sözələ desək, yalnız ya-sına görə deyil, zəhndindən daşağılıq – usaqlıq əzəvərsini tamamlaya bilməyən bir insan yeniyetməliyə, dəha sonra gəneliyyə keçə bilməz. Onun həyat xətti haradaya ya ziylorsa, ya diyü-nə düşüb dayanarsa, onun həyat hərəkəti dayanmış olur və bu, onu incidir. Bu, problemin yaranma məqamıdır. Məsələn, Türk müsiqisinin ustadlarından biri Rəhim Oruc Güvənin bildiridiyinə görə, insan organizmində hər hüceyrən əsisi var və yalnız bu səsər harmonik şökildə səsləndəndən onsanın həm bədəni, həm də düşün-cəsi rahat və sağlam olur. Müsiqİ terapiyası da mahz harmoniyadan çıxan və bununla də öz sahibini narahat edən hüceyrəni sakitləşdirənəkdir. Problemlər insan – həyat xətti dolşamış, dü-yüno düşmüş insandır. Neco ki, harmoniyası pozulmuş hüceyrə organizmizə xəstələndirir, elə-

ça da, düyun düşmüş xətə hayatı mürakkablaşdırır. Falsafı məsləhətləşmənin – falsafı terapiyanın əsas funksiyası düşmüş düyunu açmaqdır. Xüsusi vurgulayaq ki, Qordi düyunü kimi kasnak yox, məhz açmaq. Zənnimcə, sərkardanın ustası Aristotel gülərlə düşünüb o düyunü açdırı.

Bələ məlum olur ki, problem – insanın ya öz daxili aləminin, ya da ətraf ələmlərin harmoniyasının pozulmasıdır. Eyni zamanda, problem insanın ruhunun və maddi orqanızının arasındakı harmoniyanın pozulmasından yaranı bilər. Baş bu məsalədə, falsafı məsləhətləşmənin funksiyası nadən ibarətdir! Falsafı məsləhətləşmə insan təhlidiqan çıxıları filosoflarla “ünsiyat” cəlb edən vasitədir. Axi, ünsiyatlar fərqli olur. Bir var dəmir mülayim su, nəmlə “qol-boyun ola”, bir də var sərt çəkic, od, zindanla çəkişə-bərkışa. Birinin sonunda ortda pas atmış, çürüməkdə olan lazımsız dəmir parçası qalır, digərinin sonunda qılınc! Hətta bir dəmirin də bir qılıncı çevrilmiş üçün çəkic, od, zindanla “ünsiyatda olması” zəruridir.

Məsələ burasındadır ki, hər nə qədər insan özlüğündə mükəmmal bir vərliq olsa da, o, həm də sosial vərliğdir və mütləq öz əməllərin inikası görəlməlidir. İnsan daha çox öz Yaradan ilə müqayisə olunur və qüdisi hödislərin birində deyilir ki, “Mən tanınmaq istədim və xalqı yaratdım”. Başa sözə desək, hətta Mütlaq Yaradan da “tanınmaq istədiyi üçün” xalqı yaradırsa, deməli. Onun yer üzündəki xəlifəsi olan İnsanın da özünü tanımış üçün cəmiyyətə üz tutması və ondan aldığı əks reaksiyalarda özünü dərk etməsi bir qanunəyğunluqdur. Hər ruhun öz “həmşöhbəti” olmalıdır ki, nəticə mükəmməl olsun. Məsələn, deyilənə görə, heykəltərənən də baxanda onun “ruhunu” görür və onu üzə çıxarıır. Zəgor daşın iç işğini tutub ona uyğun cilalayır ki, işq gözl cılvalənsin. Əksi haldə, görkəsiz bir şey alınar. Falsafı məsləhətləşmə filosofi tarixinin baş vurub qarşısındaki şoxsa həmşöhbət ola biləcək filosofu tapır və həmin “ünsiyatın” baş verəmisi üçün şoriat yaradır.

Müasir Azərbaycanda falsafı məsləhətləşmə

Azərbaycan 70 il ərzində Sovet İttifaqı tərkibində olunda bəlli bir ideologiya çərçivəsində yaşayıb inkişaf edirdi. Rəsmi araştırmalar, əsərlər bu təfəkkürün inikası, eyni zamanda, tə-

fəkkürlərin bələdçi olurdular. Düzdür, bununla paralel olaraq, düşüncənin alt qatında gizli bir proses də gedirdi – şairlərin, yazıçıların yaradıcılığında, folklorla, milli müsiqidə, xalq oyunları, bayramlarında, mərasimlərdə milli dəyərlər, milli ruh yaşayır və bunu səbəb millatın identifikasiya qorunurdu. Beləliklə, üst qatda yaranan hər hansı problem, fikir dəlaşıqlığı həkim partiya tərəfindən təyin edilmiş standart əsərlərlə həll olunurdu – komsomol, partiya, həmkarlar iclasları, töhmətlər, tərifnamalarla. Alt qatda gedən proseslər də bəlli, illərin sinəğində keçmiş ananavı yollarla hall olunurdu – aqsaqqal-qarasaaqqal məsləhəti, adat-onanı.

Postsovet dövrü bir çox yeni sey vərməklə yanaşı, həm də standart ideoloji çərçivələri dəğidi. Əslində çərçivələrin ortadan götürülməsi yalnız iddianın çələbə deyil, həm də çöldən içəri gedən axınlara şərait yaratdı. Nəzəralsa ki, Sovet İttifaqının sərhəddindən kənarda gedən proseslər daha zəngin, daha rəngarang idil, ikiinci istiqamətdə gedən axın daha sürətli, daha güclü oldu. Natiqədə müasir azərbaycanlı böyük bir ideyalar xaosunun ortasına düşdü. Beləliklə, tak ideologiya çoxsaylı naməlum cərayanlarla əvəz olundu, adat-onanı, milli mentalitet köhnəliyin qalığı kimi təqnid olundu. Başqa sözə desək, təfəkkürlərin yalnız üst qatı deyil, alt qatı – milli təfəkkür də hücumu, hətta daşıntıya maruz qaldı. Belə olan halda insanın qarsılığı problemlərin hollında də artıq bəlli bir yolu, əsulun tətbiqi real görünmüdü. Bu səbəbdən gənclərin hər hansı dini sektələrə üzv olması, terror qruplaşmalarına qoşulması, ailələrin qurulmasının və doğalmanın aqala oyuna çevriləməsi, milli dəyərlərinin dəyərsizləşməsi, milli ruha yad olan keyfiyyatların məcbəri şəkildə cəmiyyətə “peyvənd” edilməsi “müasirlik”, “azad düşüncə” kimi qəbul edilməyə başlandı. Bütün bunlar insanları mahiyyətinə anlaya biləməkləri yeni problemlərlə üz-üzə qoyurdu. Vəziyyətin ən dramatik tərəfi onda iddi ki, insanlar problemin özünü yasasalar da onun əsl mahiyyətini görə bilmirdilər və bu, onun həllini ya mümkünsüz edirdi, ya da yanlış yol tutulurdu.

Təfəkkürlərin belə bir xaos halında falsafənin, yəni gənclərə düşünməyi öyrətməli olan, onlara həqiqətin yoluనı göstərməli olan fənnin tədrisində böyük yanlışlıqla yol verildi. Əvvəlcə, ilk addim kimi, marksizm-leninizm düşmən

ideologiya kimi qəti şəkildə inkar edildi, ancaq dərsliklərdən yalnız termin kimi çıxarıldı, ya da müasir bir sözə əvəz edildi. Xüsusi vürgüləyim, silinən yalnız termin oldu! Mətnlər, üsullar, münasibətlər isə yerində qaldı. Burada əhəmiyyəti bir məqam unuludur: yolu, baxışı bütün dünyaya açılmış Azərbaycan gəncinə yənə də bəlli çərçivədə yazılmış dərslikdən falsafə öyrətməyə davam etdirilər! İkinci addim gənclərin özü tərəfindən atıldı – Qərb falsafəsi, əyni zamanda filosoflarbəy sevgiyə, taşınmayı öyrənilməyə başladı. Əslində, tədris programında da əsas yeri Qərb falsafəsi tutdu. Birinci addimdan sonra bu, qaranlıqda ani parlət effekti yaratdı. Düşünməyə meylli gənclər, təbii ki, məhdud çərçivədən çıxmak üçün o parlıtıya yönəldilər, Qərbdə artıq yaranmış, bəzən hətta uğursuzluqla bitmiş çərçivələr Azərbaycanda Qərb təfəkkürün uğuru kimi təbliğ edilməyə başladı. Düşüncənin alt və üst qatları qarışdı, bir-birinə zidd hala gatırıldı. Natiqədə çox təhlükəli, hələ də gücünü itirməyə haqsız bir royl formalasdı: *Azərbaycanda falsafə yoxdur!*

Respublikada vəziyyət tədricən sabitləşdikən, düşünçələrdə durulma halı baş verdikcə tədricən problemlər də dəha aydın görüləməyə başladı. Ən vacibi isə düşünçələrin alt qatı gizlilikdən üzə çıxarıldı, dəha dəqiq desək, özünü bərpa etdi. Yəni milli ruh, milli dəyərlər və onların həmkarı açıq təbliğ edilməyə başlandı. Bu, bir tərəfdən, böyük bir düşünçə potensialının üzə çıxmasi, digər tərəfdən isə xaricəndə golən ideya axınıni saf-cürük etmək qabiliyyətinin formalşması demək idi.

Hazırda Azərbaycanda hər hansı konkret falsafə çərçivənin varlığı haqqında danışmaq çətindir. Ali məktəblərdə falsafə ümumi şəkildə, hətta seçmə fənn kimi tədris edilir, müstəqil şəkildə, tədqiqat institutlarında, yaxud sərbəst şəkildə fenomenologiya, hermenevtika, ekzistensializm, etika, tarixin falsafəsi, yaxud buddizm, təsəvvüf öyrənilir, diniñaslıq səratlo yaxılır, əsərlər tərcümə edilir, təhlillər verilir, yeni falsafə dərslikləri yazılır, ancaq hər hansı bir falsafə çərçivəsindən əsaslı kələ salmur, falsafə məktəb yoxdur. Yəni gənclərin təfəkkürü falsafə monadı müəyyən çərçivəyə salınır, eyni zamanda istiqamətləndirilir. Bu monadada təfəkkürün üst qatı yenə parakəndə haldadır. Təsəddüfi deyil ki, bu gün də gənclər “ciddi falsafə təh-

sil” alımaq üçün xarici ölkəyə üz tutmağa üstünlük verirlər.

Əvvəzdən təfəkkürün alt qatı, dəha dəqiq desək, təməli sərətə sabitləşməkdə və özünü təsdiq etməkdə id. İşin müsbət tərəfi ondadır ki, milli ruhun və milli dəyərlərin qorunması, tabliğ möhə dövlətin prioritet istiqaməti kimi qəbul edilməkə bəxşin dəha dərinləşməsinə və genişlənməsinə şərait yaratdı. Onu da mütlaq vürgulayaq ki, bu iş yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə aparılır. Bununla Azərbaycanın böyük bir həmkər xəzinəsinə malik olduğu nümayiş etdirilir və tarixin dünya falsafəsinə orijinal falsafələr boxş edən bir xalqın bu gün də var olduğunu təsdiq edir. Bəli, bir xalqın düzənmək qabiliyyəti varsa, deməli, var var olacaq!

Dediklərimizin fonunda müasir azərbaycanlıının portretinə bir dəha baxaq: artıq bəlli çərçivə arasında düşünməyən, dünyada gedən proseslərindən kənarda qalmaq istəsha də qala biləməyən, sabit, çoxoxşuk bir təməl sahib olsa da, təssüf kimi, çox vaxt onu falsafə kimi qəbul etməyən bir insan. Təbii ki, onun problemləri də artıq bəlli çərçivə arasında yaranan və elə həmin miqyasda də həll oluna bilən problem deyil. Əslində, bütün dünyada insanların problemləri qalxan xətə boyunca inkişaf edir. Bəsi olan haldə, mənşəli olaraq bu problemlərin həlli də düşünürələr. Falsafə də bunu düşür və təklif edir ki, məsələyə elə bir yanaşma olmali, problemələmə həll edilməlidir ki, çərçivəsiz bir məkanda bütün xarici təsirlərin, axınların markazında dursa da, insanı öz sabit kökü üzündə durdurğuna, öz potensialına inansın. Bunun üçün isə ilk növbədə düşünmək, mövcud vəziyyətin mahiyyətinə dörh etmək lazımdır. Falsafə məsləhətləşmə isə bunun üçün ən uyğun əsaslıdır. Bu cümlə müəyyən mənədə cavab hesab edilsə də, zənnimcə, falsafə məsləhətləşmənin Azərbaycan üçün aktuallığınıq səbəbləri açıqlanmalıdır.

Əvvəla, falsafə məsləhətləşmə insana özünü tanıtmaqdır. Bu isə milli ruhun və milli təfəkkürün mahiyyətinə dörh etməkdən başlayır. Məsələ burasındadır ki, bir çox hallarda möhə düşünçənin alt qatında yatan bir həmkər vacib çıxış yoluñ göstərə bilir. Onu da mütlaq vürgulayaq ki, milli ruhun dəha bir zəruri missiyası isə dünyada gedən dehumanizasiya prosesinin

Azərbaycanda qarşısını ala bilən yeganə güvvədar. Hegel fəlsəfəsi hər nə qədər müükəmməl bir sistem olsa da, gündəlik hayatında dünən düşmüs bir azərbaycanlı üçün onun bir faydası olmaya bilmər. Falsəfi məsləhətləşmə şaxsin altışırunda mövcud olan hikmətləri aktivləşdirmək və onlar üzərində çıxış yolu tapmaqdır. Məsalən, Lou Marinoff öz əsərində götirdiyi nümunələrdə bu və ya digər falsəfi ideyaların insanlara gündəlik hayatlarında necə yardım etdiyiini göstərir. Bu sırada isən də heç cür zövq almayan gone, ailənin həyatını heç cür öz axarına salma bilən bir xanım, illərin arzusunu reallaşdırma bilmədiyinə görə özünü uğursuz hesab edən mamur və ilk baxışda normal görünən, daşıldı böyük üşyən yaşayın, yaxud hayatına qara zolağından çıxa bilən bir çox insan var. Bunu içini qurd yeyən və bir gün yixiləcək ağaca bənzətmək olar. Bəli, istisnəsiz olaraq hər problem ağıllı münasibat tolub edir və problem sahibi hələ növbədə öz varlığını dərk etməlidir ki, mənənəri aydın görə bilsin. Sokratın dediyi kimi, "arasdırılmısmış həyat yaşamamış dəyməz". Bir həyatın aşadılmasında isə ilk növbədə onun fitratında olan hikmətləri bilmək və onları aktuallaşdırmaq vəlidi.

İkincisi, falsəfi məsləhətləşmə falsəfi tarixinin və asas falsəfi ideyaların yüksək səviyyədə bilinməsi və tətbiqi deməkdir. Məhz bütün ideyalar fonunda aparılan müzakirə və səhbət vəziyyətinin düzgün anlaşılmamasına və dəyarləndirməsinə imkan verir. Xatırladıq ki, bugünün insanı yalnız öz comiyyətinin deyil, bütün dünəyanın, xüsusilə məqsədönlü yürüdürlən ideoloji hücumlarına maruz qalır, deməli, onun problemlərinin həlliində falsəfi tarixinin bütün sohñləri araşdırılmışdır. Bundan sonra, məhz dünya falsəfəsindən xəbərdar olan insanın şüurun üst qatı aktivləşə bilər. Nəzər almaq lazımdır ki, problemlər heç də həmişə şürur alt-qatının gücü ilə dərk edilmər və deməli, həll edilə bilər.

Üçüncüsü, falsəfi məsləhətləşmə keçmiş, indi və gələcək arasında müqayisə aparmaq imkanı verir. Son 30 ildə Azərbaycanda siyasi, iqtisadi, hətta milli məsləhlərdə də surəti dəyişikliklər oldu, azərbaycanlı bütün bəlləri bila-vasitə yaşıdı, gərginləşdi, çəş-baş qaldı, öyrəndi, faciə yaşıdı, sevindi. Bu mənəda Azərbaycanda yaşı, orta və gənc nəslin hər birinin özü-

nəməxsus problemləri var ki, birinin həlli dərəcə üçün qətiyyən uyğun gəlmir, çünki fərqli baxış bucağına, hətta fərqli dayarlırlar malikdirlər. Bu mənəda falsəfi məsləhətləşmə hər insana fərdi yanışmanın təmin edən, düşüncələrdə yaranmış ziddiyiyətləri həll etmək, həyat öz axarına salmaq üçün hər ıslardur. Burada an vacib məqamlardan biri də budur ki, falsəfi məsləhətləşmə müasir dünəyanın mürəkkəb vəziyyətinə uyğun gəlməklə yanaşı, problemin zəif halqasını görəməkdə də yardım edə bilir. Biz təsədüfən zəif halqa adlanırmıraq. Qeyd etdiyimiz kimi, problem zəncirvər bir proses nəticəsindən yanmış, bəzən kifayət qədər möhkəmlənmiş bir dütündür. Onu açmaq üçün mütləq zəif məqamını tapmaq lazımdır. Filosof-məsləhətçi qarşı tərəfa məsləhət kompleks baxmayı və lazımi məqamı görməyi öyrədir.

Nəhayət, vacib faktlardan biri də falsəfinin tətbiqi məsləhətləşmədir. Bu gün Azərbaycan dünəyinin aktiv məkanlarından biridir. Bir tərəfdən, qaynar nöqtələrdən biri – Qarağab münəaqişi buradadır, digər tərəfdən, Azərbaycan meqala-yihələrin üzvi hissəsi, hətta aparcı qüvvələrindən biridir. Bu baxımdan, azərbaycanlıların, xüsusilə gənclərin düşümüsi, öz mahiyyətini dərk etməsi bir zərurətdir ki, lider dövlətlərin, gizli meqə-maraqların xammalına qərüləməsindən. Əslində, bəzən yaradılan səni problemlərin və xaricdən təklif edilən "çıxış yollarının" əsl məqsədi məhz budur. Maraqlıdır ki, böyük proseslərin fonunda insanlar, onların mənəni dünəysi çox kiçik, hətta görünməz qalır. Yaranan müzəyyən problemlərin həllində dünəncə qatma enmədən ya hissələr səviyyəsində - psixoloqlar, ya fiziki səviyyədə - həkimlər, psixiatrlar, ya da məsistik səviyyədə - ekstrasenslər, fəlçər vəsiat-silo çəzməyə cəhd edirlər. Üzdə problem həll olunur, dünəncə qatma isə "düyün" qalır. Marinoffun qeyd etdiyinə görə, bu problem Amerika Birləşmiş Ştatları üçün də çox xarakterik və həlliన gözəylər. Həlli isə falsəfəddər. Sual yanarınt: əgər öz həqiqətini tapmaqdı, "var olduğunu anlaşmaq üçün düşünməkdə", ruhunun ilahi aləmə qədər uzanan yolu, özünün Mütləq ruhla əlaqəsinə dərk etməkdə, insan şəxsiyyətinin, ölkə vətəndaşının formallaşmasında falsəfə iştirak etməyəcəksə, ən yaxşı haldə seyri qala-caqsa, o zaman falsəfənin tədrisinin azaldılmasına, başqa sahələr yanında lazımsız görülməsi

özünün rəvə bildiyi mərtəbə deyilmi?! Nə qədər sərt səslənsə də, bu sualda həqiqət payı kifayət qədərdir. Əslində həyatın içində olub, onun mahiyyətinin anlatımları ona fəlsəfi konarda qalmalıdır. Bunu edən isə falsəfi məsləhətləşmədir.

Nəticə

Bəbeliklə, XX əsrin sonlarında yaranmış əoxşayı falsəfi carayalar arasında məhz falsəfi məsləhətləşməni seçməyimiz bir təsədüf deyil, məhz reallığın dəyalandırılmasıdır. Əslində, bu məqədə yalnız Azərbaycan oxucusunu falsəfi məsləhətləşmə ilə tanış etmək və fikrimizi əsaslaşdırmaq məqsədi daşıyır. Əslində, falsəfi məsləhətləşməni carayən deyil, falsəfi əsləb adlandırsa hal-hazırkı vəziyyəti dəha dəqiq ifadə edə bilir. Bununla belə, əsləbün kökündə müəyyən bir ideya durmaza, aparılan səhbatlər aydın bir sisteme istinad etməsə, insanlara xeyirdən çox zərər vurar. Bu etibarla mən məhz falsəfi carayən termini işlədirdim.

Mon, bir tərəfdən falsəfi məsləhətləşmənin özünən tarixini, mahiyyətini açmaq, digər tərəfdən, onun müasir Azərbaycanın düşünsəcində yerini təyin etməyə çalışdım. Məsələ burası nadir ki, modern dünəyanın dəbi ilə ayaqlaşaraq hər hansı falsəfi carayən gündəmən gətirmək, yenilik gətirmək arzusu ilə kim isə təccübələndirmək çətindir. Bu səbəbdən mən məhz falsəfinin reallığını açmaq cəhd etdim. Məhz reallığın özünün taləbi ilə hərəkat edəndə ham falsəfinin əsl mahiyyəti özüne qaydır, ham də comiyyət aralı dəyərli hikməti qaytarmaqın, düşüncələrində yaranmış "tixac" nəticəsində həyatında yaranan problem həll etməyin bir yoluన öyrənir.

Ədəbiyyat siyahısı

- Lahav Ran. Philosophical Counselling as a Quest For Wisdom. <http://www.society-for-philosophy-in-practice.org/journal/pdf/4-1.pdf>

<http://www.society-for-philosophy-in-practice.org/journal/pdf/4-1.pdf>
<http://www.society-for-philosophy-in-practice.org/journal/pdf/4-2.pdf>

2. Lahav Ran. The Efficacy Of Philosophical Counselling: A First Outcome Study // PRACTICAL PHILOSOPHY, JOURNAL OF THE SOCIETY FOR PHILOSOPHY IN PRACTICE, Volume 4, No. 2 August 2001 <https://rossellapaoein.files.wordpress.com/2012/08/practical-philosophy.pdf>

3. Marinoff Lou. Plato, Not Prozac!: Applying Eternal Wisdom to Everyday Problems. Quill, Reprint edition 2000.

4. Philosophical Counselling: an Interview with Lou Marinoff p.3 <http://www.loumarinoff.com/wp-content/uploads/2014/08/australia02.pdf>

5. Plato. The Republic. Book Three. Trans. by Benjamin Jowett <http://classics.mit.edu/Plato/republic.html>

6. Raabe Peter B. Issues in Philosophical counseling. Preager. London, 2002

7. Rullmann, Marit. Kadın Filozoflar 1. Antikçığ'dan Aydınlanması Kadar. Çev. Tomris Mengüşoğlu. İstanbul, Kabaleci Yayınevi, 1996.

8. Гегель Г.В.Ф. Философия духа // Энциклопедия философских наук: В 3-х т. Т. 3, М., Мысль, 1977.

9. Гулыга А. В. Кант. М., «Молодая гвардия», 1977. – 304 с., ил. (Жизнь замечат. людей. Серия биографий. Вып. 7 (570)).

10. Кант И. Основоположения метафизики нравов. М., 1994.

11. Лазарен С.П. Диагностика кармы. Книга 1. Система полевой саморегуляции, С.-П., 2002.

12. Ясперс К. Философская автобиография // Западная философия. Итоги тысячи лет. Екатеринбург, Деловая книга, 1997.

Summary

Konul Bunyadzade

The New Philosophical Movement– Philosophical Counselling

In the paper is studied the new philosophical movement– philosophical counselling that started during the early Eighties in Europe and the US. The paper consists of 4 parts. First, the author considered briefly the history, main methods and representatives of this movement and differed it from the psychology and psychotherapy. The second part is the analyses of the historical roots of the philosophical counselling, its philosophical theories and sources. It helps to understand that the philosophical counselling is the tradition that started during Sokrat – Antic philosophy. In the third part, the author studied the relevance and the importance of the topic for the modern time. Finally, the fourth part of the paper is considered the importance of the philosophical counselling for Azerbaijan.

Keywords: *philosophical counselling, man and philosophy, philosophical treatment, a new movement, psychotherapy*

Резюме

Кенуль Буньяздаде

Новое философское течение – философское консультирование

Статья посвящена анализу нового философского течения, которое было основано в ранние 80-е годы в Европе и США. Статья состоит из 4-х частей. В первой части автор вкратце представляет историю, главные методы и представителей этого течения и показывает отличительные черты от психологии и психотерапии. Вторая часть является изучением исторических корней философского консультирования, его философских теорий и источников. Это помогает понять, что философское консультирование традиция, начинающаяся с античного периода – с Сократом. В третьей части автор анализирует актуальность важность течения для современного периода. И наконец в последней части изучается важность филоофского консультирования для Азербайджана.

Ключевые слова: философское консультирование, человек и философия, философское лечение, новая течение, психотерапия